

1992-ci ilin məlumatına görə Şuşanın ərazisi 289 kvadrat kilometr, əhalisinin sayı 24165 nəfər olmuşdur. Şuşa şəhəri Bakıdan 410 kilometr qərbdə yerləşir. Şuşa Qarabağ silsiləsində 1400 metr yüksəklikdə yerləşir və kurort şəhəridir. Şuşanın yaranma tarixi və etimologiyası, bərədə müxtəlif mühəhizeler vardır. Elmi ədəbiyyatda Şuşanın yaranma tarixi XVIII 50-ci illərində Qarabağ xanı Pənahəli xan Cavanşirli başlıqlı olsa da, son tədqiqatlar Şuşanın lap qədimlərdən mövcud olduğunu göstərir. Pənahəli xan həkimiyəti dövründə (1748-1763) Şuşanın ətrafına müdafiə divarları çəkdirmiş və abadlaşdırılmışdır. Qara-



Nazim MƏMMƏDOV, Azərbaycan

MEA A.A.Bakıxanov adına

Tarix İstututunun

“Qarabağ tarixi” səbəsinin aparıcı  
elmi işçisi, t.e.d.

Mamedov-n@yahoo.com

1751, 1795, 1797-ci illərdə Şuşa şəhəri qonşu İranın hücumuna məruz qalısa da tacavüzkarlar şəhər əhalisinin ciddi mütəvəqiməti ile rastlaşmışdır. XX yüzyılından əvvellərində ruslar Azərbaycana hücumu 1805-ci ilde Kükəçay müqaviləsi ilə neticeləndi. Müqaviləyə görə Qarabağ xanlığı və mərkəzi Şuşa şəhəri Rusiyanın himayəsini qəbul etdi. XIX yüzyılından əvvellərində Azərbaycanın elə keçirmək uğrunda başlanan Rus-İran müharibəsi 1813-cü ilde Gültəstan müqaviləsi ilə neticeləndi. Şuşa Qarabağ xanlığının tərkibində Rusiya birəldirdi. 1822-ci ilde Qarabağ xanlığı ələğiv olundu. Şuşa şəhəri yeni yaradılmış həbi dairənin mərkəzindən çevrildi. Şuşa şəhəri horbi komendant tərəfindən idarə edildi.

1826-ci ilde Azərbaycan torpaqlarını elə keçirmək uğrunda Rusiya ilə İran dövlətləri yenidən müharibəyə başladılar. 1826-ci ilde Abbas Mirzənin qoşunları kasıkin mütəvəqimətə rastlaşdı və geri çökdü. 1828-ci il Türkmençay sülhü ilə Azərbaycan torpaqlarının İran və Rusiya arasında bölüşürəməsi başa çatdı. İndiki Şimali Azərbaycan torpaqları Rusiya dövlətinin müstəmləkəsinə çevrildi. Conibü Azərbaycanı işi İranı verdi. Bu vaxt Şuşa şəhəri de, Şimali Azərbaycanın tərkibində Rusiya himayəsinə qəbul etməye məcbur oldu.

Çar hökumətinin 1840-ci il 10 aprel tarixli inzibati islahatına əsasən Xəzər vilayəti tərkibində Şuşa qəzası yaradıldı (1 yanvar 1841-ci il). Qəzanın mərkəzi Şuşa şəhəri idi. 1846-ci il Çar hökumətinin qərarı ilə Şuşa qəzası Baki quberniyasına, 1867-ci ilde isə Gəncə quberniyasına daxil olmuşdu. Bu vaxt Şuşa qəzası Mehri, Kəlbəri, Zongozur, Cavanşir, Çələbürd, Vərənd məntəqələrinə əsasən, onda qeyd edik ki, son 50 il orzında Şuşa əhalisi burada yaşayan azərbaycanlıların deportasiyası hesabına xeyli azalma olmuşdur. «Qafqazski kəndlərdə göstərilir ki, 1917-ci ilde Şuşada 43 mindən çox əhali yaşayardı, hansı ki yuxarıda göstərdiyim kimi 1988-ci ilde bu roqom 19 minə enmişdi. Şuşanın şimalı, şimal-sərq və şimal-qərbi qayalı dağlarla əhatə olunub. Şəhərin cənub-sərq tərəfi isə derinliyi 500 metr, eni 250 metr olan sıldırımlı qayalı dərin ilə sərhədədir. Şuşanın cənub tərəfindən Kirs dağı yerləşmişdir ki, bu dağdan baxanda şəhər «mis qazan» im xatırladır. Nəhəng sıldırımlı qayalarla əhatə olunmuş Şuşa alınmaz qala idi. Hələ vaxtılı Azərbaycanın görkəmləri ya-

kəndi rayonuna verilib. 1965-ci ildən yənidən müstəqil rayon olmuşdur. Məkirli niyyət sahibləri olan ermənilər Şuşa rayonunu 1978-ci ilde Əsgərov rayonuna vermİŞLƏR. Lakin şuşalılar bu qərra öz etirazlarını bildirmiş və ona görə Dağlıq Qarabağ rəhbərliyi Şuşanı yenidən müstəqil rayon kimi tanımışdır. Şuşa rayonunda 1 şəhər, 30 kənd və başqa yaşayış məntəqələri var. Kiçik Qafqaz dağlarının şərq hissəsində, şimal eninin 290 211 dərəcəsi ilə 400 241 dərəcəsi və Qırınçlıda şərq uzunluğunun 460 181 dərəcəsi ilə 47 211 dərəcəsi arasındakı əhatə edən Şuşa şəhəri Bakıdan 410 kilometr qərbdə yerləşir. Şuşanın əhalisi, 1988-ci il məlumatına görə, 19 min nəfərdir. Şuşanın hər bir kvadrat kilometr sahəsinə orta hesabla 63,3 nəfər əhali düşür. Bu ümumi Vilayət göstərisindən təqribin 2 defə çoxdur (Dağlıq Qarabağda hər kvadrata 34,5 nəfər). Şuşa rayonunun en böyük yaşayış məntəqələri Şuşa şəhəri, Malibayı və Daşaltı kəndləridir. Aparılan tədqiqatlara əsasən, onda qeyd edik ki, son 50 il orzında Şuşa əhalisi burada yaşayan azərbaycanlıların deportasiyası hesabına xeyli azalma olmuşdur. «Kafqazski kəndlərdə göstərilir ki, 1917-ci ilde Şuşada 43 mindən çox əhali yaşayardı, hansı ki yuxarıda göstərdiyim kimi 1988-ci ilde bu roqom 19 minə enmişdi. Şuşanın şimalı, şimal-sərq və şimal-qərbi qayalı dağlarla əhatə olunub. Şəhərin cənub-sərq tərəfi isə derinliyi 500 metr, eni 250 metr olan sıldırımlı qayalı dərin ilə sərhədədir. Şuşanın cənub tərəfindən Kirs dağı yerləşmişdir ki, bu dağdan baxanda şəhər «mis qazan» im xatırladır. Nəhəng sıldırımlı qayalarla əhatə olunmuş Şuşa alınmaz qala idi. Hələ vaxtılı Azərbaycanın görkəmləri ya-

si ilə bağlıdır. Hətta bəzəi mənbələrə Qarabağ sözünün mənasını «qara məşəlik» kimi töqdün edilmiş, burada məşəni six olması və yayın ortasında belə yero gənə düşməmosi ilə əlaqələndirilmişdir. Enerjini olmaması isə Şuşa məşələrində epitetlərin və homiyyəşil məşəaltı örtüyü zəifləyinə səbəb olmuşdur. Alçaq dağlıq və dəngətəyi sahələrde məşələr qırılmışdır. Həmin kəsimləş məşələrin yerində kserofit kolluqlar yaranmışdır. Subalp çəmənliliklər yaxşı olğalar və biçənəklərdir. Eyni zamanda həmin çəmənliliklərde tok-tok ağaclar da bitir. Təbiətimizin tekrarlanımlı sorğu olan məşələrimizi heç bir vərləşmə məqayisə etmək olmaz. Çünkü məşələr hom heyvanlarının yaşayış moskəni, hom günüs enerjisinin, istiliyin, təbətotin bərabər nizamlayıcısı olmaqla yanışı, hem də insan hayatı üçün zorunlu olan hava təbəqəsinin oksigenli təmiri edir. Şuşa məşələri özüñün ağac və kol bitki növleri ilə zongindir. Lakin, toosşüflü qeyd etməliyik ki, Azərbaycanın 200 min hektardan artıq məşə sahələri, o cümlədən, 50 kvadrat kilometrlük Şuşa məşələri işğal altında qalmışdır. Məbel və parket üçün evəsi olmayan məşələrimiz vohşicəsinə doğranaraq İran və başqa xarici ölkələri satılır. Ən başlıcası isə məşə örtüyüne həyatımız üçün oksigen təminatçı olduğunu zənginləşdir. Biz bu gün həmin məhv edilməkə olan məşə sahələrinin qorunmayılıq, Bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar qarışında məsələ qaldırılmışdır. Əks halda hava çatışmamazlığına görə gələcək növü bizi bağışlamaz. Azərbaycan məşələrini, Qarabağ və Şuşa məşələrini qorumaq üçün bütün imkanlardan maksimum istifadə etmək bu gün ən başlıca vəzifəyə çevrilmişdir.

# ŞUŞANIN QISA TARİXİ-COĞRAFİ İCMALI

*Şuşa — dünyaya böyük maddi və mənəvi mədəniyyət bəxş etmiş, Qarabağın bol sərvətə, müləyim iqlimə, zəngin bitki və heyvanlar aləminə malik tacıdır.*

Şuşa xanlığının mərkəzi olan Şuşa şəhəri bir müddət Pənahəli xanın adı ilə Pənahabad adlandırılmışdır. Aparılan tədqiqatlar notisindən məlum olub ki, Şuşa basqa adlarla - «Şuşakənd», «Qala», «Şehri şəhər» kimi də adlandırılmışdır. Şuşanın əqliyi, təbiəti, yeralı və yerüstü sərvətləri arazinin iqtisadiyi, səsiyi və mədəni cəhətdən inkişafına təkan vermişdir. Şuşada sonərkarlıq domircilik, boyaqçılıq, miskerlik, dərziçiliq, papaqçılıq, başmaqçılıq, şərbəfləq, kürkçülük, dəbəqçılıq, sərəcəliq, zərgərlilik və sarı sahələri inkişaf etmişdir. XIX əsrde Qarabağ xalçalarının istehsal və satış mərkəzi Şuşa olmuşdur. Burada dünya şəhərlərinin qazanılmış «Malibəyi», «Ləməp», «Bağçada güllər», «Bulud», «Saxsida güllər», «Nəlbəkigül», «Güllü yaylıq», «Muncuq», «Zəriməxəmrə» və sarı xalçalar toxunurdu.

XIX əsrin ortalarında Şuşada 84 başmaçlı, 112 dəməri, 104 da usta, 84 papaqçı və sarı işləyirdi. Həz də təsdiifi deyil ki, bu sonərkarlıq şəhərin müeyyən bir hissəsindən təoplşmış və ona görə də şəhərin həmin hissəsi - onların adı (papaqçı, dəməri, boyaqçı, başmaççı) adlandırılmışdır. Şuşada xalçılı və xarici ticarət inkişaf etmişdir. Şuşanın Tobriz, Tehran, İstanbul, İsfahan, Moskva və başqa şəhərlərlə ticarət əlaqələri var idi.

Ibrahim Xəlili xanı dövründə (1763-1806) Şuşa şəhəri xeyli abadlaşdırılmışdır. 1783-1784-cü illərdə Ibrahim Xəlili xan Şuşanın ətrafına dəha möhkəm qala divarı çəkdirmişdi.

böülündürdü. Çar hökumətinin 1867-ci il dekabr formanına əsasən Zəngəzur və Cavanşir Şuşa qəzasından ayrılmış müstəqil qəzələrə rastlaşdırıldı. Şuşa qəzası - qəza rois, onun müavinləri, xəzəndər, məntəqə iclaçuları və şəhər polisi tərofından idarə olunurdu. Qəzanın mahkəməsi de var idi. Bəhs etdiyimiz dövründə Şuşa qəzasının sahisi 4911 kvadrat kilometr, əhalisi 140740 nəfər olmuşdur (1897-ci il məlumatı). Şuşada okincılıq, maldarlıq, ipəkçilik, üzümçülük, bağçıqlı təsərrüfatlı inkişaf etmiş sahələri idi. Xalça, mahud, ip və sarı toxuculuq sahələri xüsusi olaraq inkişaf etmişdi.

Yuxarıda qeyd etdik ki, Şuşa qodim yaşayış məskənidir. Ərazilədə aparılan arxeoloji tədqiqatlar notisindən Şuşada dəs dövründə adı mənbələrə aşkar edilmişdir. Şuşanın yaxınlığında, Zarılı (Daşaltı) çayının dərəsində, deniz seviyisindən təqribən 120 metr, eni 20 metrdir. Şuşa mağarasının ağızında orta əsrlərə aid daşdan qalın istehkamlar, qala və divar binaları qalıqları var. Arxeoloji axarları zamanı mağarada Paleolit dövründə aid 2 əoddə kobud capاقcası, Mezolit aid mikrolit biçərlər aşkar edilmişdir. Eyni zamanda buradan qarışq torpaqlar dan cə. V-IV minilliklərə aid Eneolit qıl qıl qəmənləri, Tunc, dəmər və orta əsrlərə aid saxsı memulat qırıqları tapılmış və bununla da təsdiq olunmuşdur ki, Şuşa qodim yaşayış məskənidir.

1930-cu ilde Şuşa rayonu yaradılıb. 1963-cü ilde rayon leğv edilərək Xan-

ciçisi Celil Məmmədquluzadə Şuşa haqqında belə yazır: «Aşxamlar Şuşa şəhəri məqrəb tərəfdən behindi xatırıdır. Şəvərşəyən görənlər isə Şuşanı Şəvərşəyənə qəxşərlərdir. «Cin yaylaqları» ilə Şuşanın «Xan sarayı» arasında oxşarlıq vardır. Men isə cüret edib deyərdim ki, Şuşanın axşam çağlı məqrəb tərəfdən sehirgah və qədərdir ki, bura insana ürək sadlığı verir, dünən az-az yərlerində bür cəsədetələr dələ düşə bilər. Şuşanın en yüksək zirvesi Böyük Kirs dağıdır ki, onun hündürlüyü 2725 metrdir. Həmçinin Keçədaglı aşırımı da Şuşa ərazisindədir. Şuşanın deniz seviyisindən orta hesabla hündürlüyü 1358 metrdir. Öz başlangıçlı Qarabağ sira daşlarından alan və ümumi uzunluğu 111 kilometrə çatan Qarçar çayı Şuşa ərazisindən keçir. Burada, eyni zamanda Daşaltı və Xələfli çayları da vardır ki, bu çaylar dərələrdən axır.

Şuşanın osas torpaqları Qarabağ sira daşlarının məşələrindən örtülü sərq qollarındır. Torpaqları çimli dağ-cəmən, qonur dağ-məşə, qahvayı dağ-məşə tipidir. Ərazilənin 58 kvadrat kilometrini (20 faizi) məşələr etmişdir. Məsələ, osasan, fıştuq, bazi yərlerdə palid, cökə, volos, qoz, armud, alça, zoğal və səri bitir. Yüksək dağlıq sahələrdə subalp və alp çəmənlilikləri ilə örtülüdür. Şuşa məşələrinin Quba və Lənkəran məşələlərindən fərqi onlardır ki, Şuşa məşələlərində hemiyyətli məşələlər örtüyü yoxdur. Bu isə Şuşa məşəsinin six olma-

ziyi coğrafi səraitinin müxtəlifliyi və iqtişası səraitinin xüsusiyyətləri ərazinin heyvanlar aləminin də zongindədir. Hətta boz boz qazalarla əhatə olunub. Buradakı məşələlər dəciyür, vəsəq, meşə pişiyi, tülkü, boz doşan yaşayır. Şuşa məşələrindən ayıra və noslı kəsimlərdən olan qabana, İran sincabına da rast gəlinir. Meşə - steplərə həmsərhəd olan yərلərdə okinlər üçün qorxuluq olan çöl sıçanları yaşayır. Bütün burlarla yanaşı, Şuşa məşələrindən sələyüñ və meşə sələyüñin tosادış edilir. Çilqap və pulcuqluq sərənlərindən - qalyanlıqlarda yaşayış kərtənkolo, koramal, uzun qılıç Qafqaz qurbəğası və başqalarla burada yaşayır. Şuşa məşələrindən yaşayış quslar adətən yaşlı olın ağac-dənələrdən, köklük, göyörçin, sorço və başqa xırda qışlardan ibarətdir. Şuşa məşələrindən yaşayış adalarını qəkdiyimiz və çəkmədiyimiz heyvanların köklük, molun hadisə ilə bağlı kəsimləmdir. Aydın məşələdir ki, Şuşa məşələrindən yaşayış bu cölli heyvanları təbiətimizin gözəllik sərvəti olmaqla yanaşı, ilin müxtəlif vaxtlarında onların ovlanması və təqribən yaşayış məskənlərinə qədərdir. Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın többi sərvətlərindən özümüz, lazımi qaydada istifadə edərəksə, ölkəmizin iqtisadiyyatını yüksəldər.

(Davamı var)